



**Elşən
Mirişli**

Gəncə şəhəri,
tarixçi

II Yazı

*Əslində mənşəyinə sənində
olan həmkarlar ittifaqları şurası da
parlementə münasibətdə müxalifət
mövqeyində dayanırdı. "Hümmət"
partiyası ve müsəlman sosialist
blokunun müracatına isə xüsusi
diqqət yetirmək lazımdır. Burada
deyilirdi: "...keçmiş Rusiya İmpar-
iyası xalqlarının öz müqəddərətləri-
ni müəyyən etmələrinin nəticəsi
kimi meydana çıxmış cümhuriyyət-
lərin müstəqilliyini tanımaq, de-
mokratik Rusiya yaratmaq yolunda
vahid program işlənilər hazırlanma-
sı üçün Qafragz sosialist partiyala-
rinın konfransını çağırmaq, yenisi
şəkərli tapmış dövlətlərdə sosialist
elementlərinin zəruri iştirakını
təmin etmək tələb olunurdu.*

Hümmətçilərin müəyyən qrupunun baxışlarını Səməd ağa Ağamalioğlu sonraları öz xatirelərində belə qeyd etmişdi: "Mənə həmin məqamın digər tələbi inqilabi iş baxımından qətiyyən səfəli olmayan xaosdan çıxmak üçün parlamentli hökumət yaratmaq qüvvələrin bərpası üçün qayda-qanunu təmin etmək idi. Onsuza hakimiyəti əle keçirmək üçün bizim heç bir imkanımız yox idi. Inqilabi təlim üçün real tribuna yalnız söz, mətbuat, yığıncaq və sairə azadlığı verən parlament ola bilərdi. Buna görə də biz həmin parlamentin açılmasına və hökumətin təşkilinə yardım etdik".

Sosialistlərin irəli sürdükleri partiya nümayəndəliyi prinsipini müsavatçılar keskin təqnid etdilər. Onlar sosialistlərin partiya "oyunu" həmin məqamda doğma xalqa xəyanət hesab edirdilər. Müsavatçılar cəmiyyətdəki sinfi təbəqələşmə prinsipini redd edir, xalqın və millətin birliyi üçün hər şeyi qurban vermək prinsipini irəli sürürdülər. Parlamentə daxil olmuş ittihadçıların rəsmi platforması panislamizm-islam ümumətçiliyi ideyası idi. "Əhrar"-müsavata yaxintürk xalqçılığı mövqeyində dayanırdı. Parlamentin fəaliyyətə başlığındı dövrə siyasi cərəyanların ümumi mənzərəsi belə idi.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qızlar Məktəbinin binasında (həzirdə Məhəmməd Füzuli adına Əlyazmalar Institutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olmuşdu. Bu, bütün müsəlman dünyasında o dövrün ən demokratik prinsipləri əsasında formalasdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə geniş təbrük nitqi səyledi.

*Müsavat fraksiyاسının təklifi ilə
Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy
Ağayev isə sədrin birinci müavini
seçildi. Paris Sülh Konfransına yola
düşməs Əlimərdan bəy Topçubaşov sefərdə olduğu üçün parlamentin
fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik etdi.*

Mənbələrdə deputatların sayı ilə bağlı müxtəlif rəqəmlər göstərilir: 120, 80, 85. Bu, rus və erməni milli şuraları üzvlərinin Məclis-i Məbusana daxil olmalarının gecikməsi ilə izah oluna bilər. Hər iki Milli Şura ingilis komandanlığının hərə-

kətləri ilə əlaqədar olaraq gözləmə mövqeyi tutmuşdu. Yalnız 1918-ci ilin dekabrın 26-də parlamentin tapşırığı ilə Fətəli xan Xoyski III yeni kabinet təşkil etməyə başladıqdan və general Tomson bu hökuməti yeganə qanuni hökumət kimi tanıldıqdan sonra Bakıdakı siyasi qüvvələr arasında əsl hərəkət başladı.

Həmin gün Bakı fəhlə konfransı aşağıdakı tələblərlə tətil keçir-

dər ki, kəndlilər torpaqla təmin olunmamışdır, millət tərəqqi edə bilməz" və "kəndlilər fəhlə sinfinin ehtiyaclarının ödənilməsi hökumətin başlıca vəzifəsidir" tezisləri də istər mərkəz, ister sol qüvvələrin rəğbetinə səbəb oldu. Respublikanın təşkilinən başlanğıcında ilk zamanlar mərkəzi mövqə tutan Müsavat partiyası bu mərhələdə parlamentin sol qanadına arxalanır və aqrar məsələnin həll edilməsi, torpaqların əvəzsiz olaraq kəndlilərə verilməsinə tərəfdar

əməkdaşlarından ibarətdir. Onları parlamente buraxmaq olmaz, deputat yerlerini isə eserlərə vermək lazımdır. Təccübülü görünse də, ittihad başda olmaqla parlamentin sağ fraksiyası həmin mövqeyi müdafiə edir, həm də bu zaman eserlərin müstəqil Azərbaycan tanınmasını əsas götürür. Mübəhisədə sosialist bloku da iştirak edirdi. Əhməd bəy Pepinov eserlərin parlamentə daxil olmalarına tərefdar çıxır, taktiki məsələlərdə onlarla fikir ayrılığı olsa da, strateji mə-

yet müttəfiq qoşunlarının Bakıya girdikləri ilk günlərdə Ufa dövlətinin çəçəkləndiyi və vahid Rusiya ideyasının olduğunu xəzin və real göründüyü dövrde xüsusile qüvvəli idi. Lakin qalib dövlətlərin öz müqəddarətini təyin etmiş dövlətlərlə münasibətlərinin dəyişməsi nəticəsində məlum oldu ki, vahid mütləqiyət Rusiyası yaratmaq ideyası "Vahid Rusiya" təşkilatı yanında birləşmiş çar məmurların xam xəyalıdır və demokratiya bu ideaya heç bir rəğbet bəsləmir, onda

Azərbaycan Xalq Cümhuriyyəti ndə Məclis-i Məbusan

mək haqqında qərar qəbul etdi: həbs olunanların azad edilməsi, metbuat, həmkarlar ittifaqları, yüksəncaqlar azadlığı və sairə. Müsavat partiyasının lideri Məmməd Əmin Rəsulzadə konfransın işində iştirak etmiş, tələblərin parlamentin müzakirəsinə veriləcəyini və əmək nazirliyinin onları nəzərdən keçirəcəyini bildirmişdi.

Lakin tətil keçirmək qərarı qəbul edilmişdir. Tətil 1918-ci il dekabrın 24-də başlanmış və 3 gün davam etmişdir. Dekabrın 26-də Fətəli xan Xoyskinin III yeni kabinet təşkil etməsi və tələblərin yerinə yetirilməsi ilə başa çatmışdır. Tətil Bakı proletariyatının qələbəsi ilə başa çatmışdır. Ingilərə komandanlığı həbsdə olanları azad etmək məcburiyyəti qarşısında qalmışdır. Mövcud vəziyyəti nəzərə alan parlament keçirilən iclasda siyasi məhbusların amnistiyası üçün Qardaşev, Əfəndiyev, A. Zeynal, Tağıyev, Aslan bəy Səfikurdski və Səməd ağa Ağamalioğlu ibarət komissiya yaratmaq haqqında qərar qəbul etmişdir. Komissiya inzibati qaydada azadlıqdan məhrum edilmiş, həbələr siyasi motivlərə görə istintaqa cəlb olunmuş bütün siyasi məhbusların dərhal azad ediməsi təklifini irəli sürmüştür.

1918-ci il dekabrın 26-də Fətəli xan Xoyskinin yeni hökuməti təşkil edildi. Bu kabinet müvafiq şəkilde maliyyə,ərzaq və sehiyyə, nəzirliklərin başlıqlı edən İvan Pratasov, Slavyan -Rus Cəmiyyətinin sədri Konstantin Nikolayeviç Lizqar və Yevsey Yakovleviç Qindəs işləməkda, müsəlmanlardan təşkil olunmuşdu. Ermenilər hökumətin tərkibinə daxil olmaqdan imtina etdilər. Onlar Azərbaycan hökumətinin 1918-ci il sentyabr ayından yeritdiyi xətti dəyişməyənə qədər onun fəaliyyətində iştirak etməyəcəklərini bildirdilər.

Kabinetin tərkibi Məclis-i Məbusandakı qüvvələrin nisbetini eks etdirirdi. "İttihad"ı çıxmək şərti ilə, bütün qrupların iştirak etdiyi ilk koalisyon hökumət çətinliklə yaradı. "İttihad"ın koalisiyadan kəndə qalması, onun digər partiyanın təyin olunduğu vəziyəyə layiq saydıqları Fətəli xan Xoyskiyə düşmən münasibət başlaması ilə əlaqədar idi. Buna görə də qeyd etmək lazımdır ki, kabinet hökumətin sədrinə və onun programına etimad prinsipi əsasında təşkil olunmuşdu. Sosialistlər kabinetini partiyalarının üzvü Aslan bəy Səfikurdskini (eser tipi "xalqçı" partiyasının üzvü) ora üzv olduqdan sonra müdafiə edirdilər.

III yeni kabinet təşkil olunan gün baş nazir Məclis-i Məbusanda bəyanatla çıxış edərək bildirmişdi ki, hökumətin əsas və başlıca vəzifəsi Azərbaycanın istiqlallığını qorumaqdır. Bu tezis bütün fraksiyalar tərefindən qəbul edilmişdir. Fətəli xan Xoyskinin "nə qə-

xır, lakin bunu yalnız Məclis-i Məbusanın öhdəsinə buraxır. 1919-cu il yanvarın 8-də parlament iclasında Müsavat fraksiyasi əmək nazirinə sorğu elan olundu - burada fəhlə sinfinin veziyətinin acı-nacaqlı olduğunu bildirilirdi. Kollektiv müqavilə ləğv edilmişdi, əmək haqqının səviyyəsi aşağı salınmışdı - o, yalnız xərclərin yarısını ödəyir; bütün bunların nəticəsində fəhlə sinfi acıq çekir, xəstəlikdən məhv olurdu.

Beləliklə, ilk mərhələdə əsas etibarı ilə "işgizar adamlardan" təşkil edilmiş Xoyski kabinetini, ittihadçıları çıxmək şərti ilə, parla-



ment fraksiyalarında müdafiə olundurdu.

1919-cu il yanvar ayının 14-də Azərbaycanın müstəqilliyinin Antanta tərəfindən tanınması münasiibəti ilə Məclis-i Məbusanın tətənəli iclası keçirildi. Bu hadisə yənə də Bakının siyasi həyatında canlanmaya səbəb oldu. Eserlər yenə də parlamentdə iştirak etməyin mümkünüyünü bildirir və 5 yer istəyirdilər. Onlar Bakı və Yelizavetpol quberniyalarında Məclis-i Məbusana seçkilər zamanı toplantıları səslərə görə həmin yerlərin iddiasında idilər. Eserlərin müraziətli parlamentdə böyük məbahisəyə səbəb oldu. Aslan bəy Qardaşov başda olmaqla "Əhrar" fraksiyası eserlərin müracatını bəyəndiyini bildirirdi. Lakin onların istədiyi yerinə yetirmək mümkün deyildi, çünki milli azlıqlar üçün yerlər milli şurallara verilmişdi. Başqa sözə, partiya nümayəndəliyi prinsipi, sol eserlərin daim çalışdıqları bu prinsip rədd edilir. "Əhrar"ın mövqeyi ilə biterəflər də razılaşdırırlar. Onlar bildirirdilər ki, parlamentin işində sosialistlər iştirak edirlər və əger eserlər bəyənləməli partiyadırsa, onlar öz baxışlarını müsəlman yoldaşları vəsatisi ilə də bildirməlidirlər. Biterəf blok məməkün mandatların rus milli şurasına verilməsini teklif edir. Biterəf Ağa Aşurovdan sonra çıxış edən "Hümmət" fraksiyاسının nümayəndəsi Əliheydar Qarayev bu təklifin əleyhinə çıxır. O, qeyd edir ki, rus milli şurası bütövlükdə mütləqiyət mövqeyində dayanan "E-dinaya Rossiya"nın redaktor və

sələlərdə də tapmağın mümkün olduğunu bildirirdi.

1919-cu ilin başlanğıcı digər bir siyasi qüvvənin də parlamentdə iştirak etməyə can atması ilə səciyyəvidir.

Həmkarlar ittifaqları şurası komitesi parlamente daxil olmaq qərarını qəbul edir. Beləliklə, öz irادəsinə Sovetin qərarı ilə bağlayan menşevik təşkilatı da parlamentdə iştirak etməli idi. Azərbaycan Məclis-i Məbusanı eser partiyası Bakı komitəsinin xahişini qəbul edərək onlara parlamentdə yer verir. Bundan sonra həmin dövredə qədər Azərbaycan hökumətinə qarşı müxalifətə dayanan erməni Milli Şurası da parlamentdə iştirak etməyi istədi. 1919-cu il fevralın 9-də erməni Milli Şurası baş nazirin adına göndərilən məktubda 5 nəfərin: A. Paronli, S. Taqianoslu, E. Taqianoslu, P. Çubarlı və İ. Xocalıının parlamentə üzv seçildikləri bildirildi.

Beləliklə, milli azlıqların parlamente daxil olmasının səciyyəvi tarixi vardır. Bir tərəfdən Azərbaycan hökumət dairələri Azərbaycan dövlətçiliyi əsas götürülməklə olkənin idarə olunmasında koalisiya mövqeyində dayanır və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn bütün cəhdələri qətiyyətə redd edirdi. O biri tərəfdən rus siyasi partiyaları qrupu, erməni və rus milli şuraları parlamentin tərkibinə daxil olmaları yalnız Azərbaycanın Rusyanın bir hissəsi kimi tanınması ilə şərtləndirildilər. Bütöv bir ailələri edam edir, bəzən ailədən təkcə anaları edam edir, yetim qalmış uşaqları isə doğmalarına qaytarır və bununla bir komunist mərhəməti göstərmiş kim fər edirdilər. Azərbaycan türklərinə qarşı soyqırımlar tərodiləndi. Bütöv bir ailələri edam edir, bəzən ailədən təkcə anaları edam edir, yetim qalmış uşaqları isə doğmalarına qaytarır və bununla bir komunist mərhəməti göstərmiş kim fər edirdilər. Azərbaycan türklərinə qarşı soyqırımlarla Bakı Kommunası yaddaşlarında qalmışdı.

(ardı var)



milli şuraların fəaliyyəti dərhal dəyişdi və Azərbaycan parlamenti yalnız bu mövqedən onların parlamente daxil olmalarına razılıq verdi. Beləliklə, parlamentdə 5 müsəlman fraksiyası, milli azlıqların nümayəndəleri - rus-slavyan cəmiyyəti, gürcü-yəhudü və polyak cəmiyyətləri, erməni fraksiyası mövcud idi. Qüvvələrin belə nisbətində həmin fraksiyaların heç biri sayca üstünlüye malik olmadıqdan ayriqlıda mərkəz təşkil edə bilmədi. Ona görə hakimiyət böhrəni hər dəfə uzunmüddəli olur və yeni hökumət kabinetinin təşkili ciddi çətinliklərə qarşılaşır. On böyük fraksiya tərkibində 38 deputatı birleşdirən Müsavat idi.

Azərbaycan Xalq Cümhuriyyəti yaradı günü gündən işgal edilen günə qədər Bolşevik ideologiyası na qarşı mübarizə aparmışdı. Bakı Kommunasının idarə formasını nəzərdən keçirdikdə görürük. Fövqələdə Komissiya işe başlayan kimi həbslər aparılır. Həbslər tamamilə əsəssiz surətdə, daha çox şəxsi düşmənlərin verdiyi ifadələr və milli mənəsubiyətə görə aparılır. Öz ağalarından nəyə görə qisas almaq istəyi narazı xidmətlər, nökərlər, tutulanların vərd-dövlətinə tamahlanmaq meyli-hər nə desən həbslər üçün, sonra da gülələnmək üçün bəhanə ola bilərdi. Amma bolşevik ideologiyasının təməlində sinfi mübarizə nəzəriyesi, dəha doğrusu burjuaziyanın bir sinif kimi ləğvi durdur.

Bakı Kommunası tərəfindən məhv edilən insanların böyük əkəsəriyyətinin günahı sadəcə onda idil ki, onlar Azərbaycan türkү və ziyanlı adamlar idi, ya da burjuva təbəqəsindən çıxmışdılar. Zabit, mülkədər, dindarı, mühəndisi, hüquqşurası, müəllimi bolşeviklər həmişə şübhə altında saxlayırdılar. Bakı Kommunası tərəfindən Azərbaycan türklərinə qarşı kültəvi soyqırımlar tərodiləndi. Bütöv bir ailələri edam edir, bəzən ailədən təkcə anaları edam edir, yetim qalmış uşaqları isə doğmalarına qaytarır və bununla bir komunist mərhəməti göstərmiş kim fər edirdilər. Azərbaycan türklərinə qarşı soyqırımlarla Bakı Kommunası yaddaşlarında qalmışdı.